

# GÖYƏRCİN 12

NAĞILLAR  
ŞEİRLƏR  
ÖZÜN  
RƏNGLƏ

ÖYUNLAR  
ÖYUNLAR  
ÖYUNLAR



## İNTİQAM

Axşam toranı düşündü. İneyimiz hələ öürüsdən gəlməmişdi. Tut ağaçına bağlanmış təpəl buzov yazıq-yazıq mələyirdi.

Anam narahat-narahat həyətdə fırlanır, öz-özünə deyinirdi:

- Bəs bu inək harada qaldı?

Kəndin qaranlıq küçələri ilə naxırçı Bilalın evinə sarı yollandı.

- Ay Bilal dayı! Ay Bilal dayı!

- Nə var, a bala, kimdi məni çağırın?

- Mənəm, Səkinə arvadın oğlu Eyvazam.

- A bala, bu gecə vaxtı xeyirdimi?

- Bilal dayı, ineyimiz gəlib çıxmayıb. Naxırı hansı tərəfə aparmışdır?

- Balalı inək kövşəndə qalmaz, a xalası göyçək. Harda olsa gələcək. Bir də gecənin bu qaranlığında inəkmi tapmaq olar?

- Dilim qurusun, ay dayı, birdən qurda-quaşa tuş gələr.

- Get Əhməd kişiye bir qurdağızı bağlatdır, rahatca yixılıb yat. Canavar tükünə də dəyməz sizin ineyin.

Əhməd kişinin evi yuxarı məhəllədə idi. İtlərdən qorunmaq üçün çəpərdən bir şax çəkib onlara getdim. Səfinaz xala məni mehribanlıqla qarşılıdı. Döşəkçəni peçin yanındakı kötüün üstünə atıb: Otur, oğlum,- dedi.- Nə əcəb səndən bu gecə vaxtı?

- İneyimiz kövşəndən qayıtmayıb. Gəldim ki, Əhməd əmi ona «qurdağızı» bağlaşın.

- Əhməd əmin tövlədə heyvanları rahatlayır, indicə gələr. O gəlincə bir kəkotu çayı iç canın qızısın.

Bu vaxt qapıda Əhməd əminin öskürək səsi eşidildi. O, otağa girib ətrafa göz gəzdirdi.. Məni görçək irəli gəlib, kösöv kimi qara, qabarlı əlləri ilə əlimi sıxıdı və xoş gəlmisən, a bala,- dedi. -Nə əcəb səndən?

Gelişimin məqsədini bildikdə o, məndən soruşdu:

- Biçağın varmı?

Sualın mənasını başa düşə bilmədim.

- Nə biçaq, Əhməd əmi?

- A pir olmuş, cib biçağı.

- Var. O sizin nəyinize lazımdır axı?

- Necə nəyimə lazımdı, bəs qurdağızını necə bağlayım?

O, məndən biçağı alıb tiyəsini açdı və mənasını bilmədiyim aşağıdakı sözləri üç dəfə təkrar etdi:

«Fədəm dəmə, əlehim, rəbbühüm, büzəmbühüm və sabaha vəla yaxafu uqubah!»

Sonra biçağın tiyəsini üfürüb onu bağladı və mənə bərk-bərk tapşırıcı, inək tapılmayınca biçağın ağızını açmayım.

Evə dönüb bütün bunları anama danışdım. Elə bil arvad bir az toxdadı.

Yerimə girsəm də, yumşum gəlmirdi. Elə hey inək haqqında fikirləşirdim. Buzovun səsi qulağında eks-səda verirdi.

Tezdən anam məni yuxudan oyadı.

- A bala, nə yatmışan, ineyimiz gəlib çıxmadi axı?!

Tez durub el-üzümü yudum. Bir stekan çay içdim. Tüfəngi götürüb inəyi axtarmağa getdim. O dərə sənin, bu təpə mənim. Gəzmədiyim yer qalmadı. Birdən Sarı yoxuşun ayağındakı dərənin üstündə uçuşan quzğunlara gözüm sataşdı. Qocalardan eşitmışdım ki, quzğun həmişə leş üstündə hərinir.

Yavaş-yavaş dərə aşağı enməyə başladım. Birdən nə gördüm? Canavar qızıl İneyimizi paprçalamışdı. Gözlərim doldu.


Yazıq-yazıq mələyən buzovumuzun səsi gəldi qulağıma.

Anamın kədərli çohrəsi canlandı gözlərim önündə.

Üzünü görmədiyim canavarın, naxırçı Bilalın və bir də Əhməd kişinin qarasına deyindim. Mənə elə geldi ki, buzovun yetim qalmasında bunlar üçü də eyni dərəcədə günahkardı.

Övvəlcə nə edəcəyimi bilmədim. Peşman-peşman kəndə tərəf qayıtdım. Birdən ağlıma geldi ki, leşin yanında gizlənib canavarı gözleyim.

Yenidən geri qayıtdım. Kolluğa girib yerimi rahatladım.




Hava yavaş-yavaş qaralır, her kol, her daş bir canavara, ayıya bənzəyirdi. Birdən yekə bir canavarın leşə yaxınlaşdığını gördüm. Ürəyim döyünməyə, əllərim əsməyə başladı. Özümü toplayıb canavarı nişan aldım. Atəş açılanda canavar yay kimi dartılıb yerə yıldı.

Yaxına gəldim. Tüfəngi daşa söykəyib cibimdən biçağı çıxarddım. Canavarın dərisini soymaq istəyəndə dal ayaqları ilə məni vurdur. Sən demə, can verən canavar son gücünü toplayıb gərnəşirmiş. Yerə yıldım. Daha sonra nə olduğunu xatırlamıram.

Gecənin bir aləmi özümə geldim. Dərə mənə elə vahiməli görünürdü ki. Elə bil dəhşətli yuxu görürdüm.

Handan-hana yerə sərilmüş canavarı, daşa söykəli tüfəngi gördüm. «İlan vuran ala çatıdan qorxar», - deyərlər. Her ehtimala qarşı canavarın başına bir gülə də vurdum. O, heç tərənmədi də. Biçapçı tapıb canavarı soydum. Dərisini ciyinmə atıb yavaş-yavaş kəndə yollandı. Öz-özümə düşünürdüm:

- Məni yetim qoyanlara, azığın düşmənləre əlim çatmadı, heç olmasa qızıl İneyimizin intiqamını ala bildim.



# NAĞIL VAXTI

Hindu nağılı

## SU ZANBAĞI

Qədim zamanlarda insanlar və heyvanlar bir yerdə xoşbəxt yaşayırımsılar. Onların soyuq qışdan, sazaqdan, isti yaydan xəbərləri yox imiş. Yeməyə nə qədər istəsən dadlı meyvə var imiş. Güllərin, çiçəklərin ətri hər yanı bürüyübmüş. Quşların nəğməsi adamı valeh edərmiş.

Heyvanlar insanlardan çəkinməz, arxayınca onların yanında gəzəmişlər. Adamlar müharibənin nə olduğunu bilməzmişlər. Bütün qonşu xalqlar bir-biri ilə mehriban yaşayırımsılar.

Gündüzlər insanlar bir-biri ilə oynayar, əylənər, gecələr ulduzlara tamaşa edərmişlər. Onlarda belə bir inam var imiş ki, ulduzlar xeyirxah insanların evləridir.

Bir dəfə hindular gördülər ki, ulduzlap arasından bir ulduz ayrılib onlara sarı gəlir. Hər gecə o ulduz insanlara bir az da yaxınlaşırımsı.

Nəhayət, bir gün gördülər ki, bir az quşa oxşayan bu ulduz yaxında, lap yaxında, uca ağacların başındadır.

Bəzilərinə belə gəldi ki, bu ulduz hansısa bir bədbəxtlikdən xəbər verir. Bəziləri isə ulduzun gəlməyini xeyirə yozurdular.

Bir dəfə cavan bir oğlan yuxusunda gözəl bir qız cildinə girmiş həmin ulduzu gördü. Ulduz oğlana dedi ki, sənin xalqının həyat tərzi mənim çox xoşuma gəlir. Elə buna görə də gəlmisəm ki, sizin aranızda yaşayam. Adamlardan soruş gör mən hansı cildə girim ki, onlar məni sevsinlər?

Oğlan yuxusunu adamlara danışdı. Hərə bir təklif verdi.

- Ağacların budağında yaşasın.
- Ən gözəl çiçəyin ürəyində yaşasa daha yaxşı olar.

Nəhayət, ən ağıllı təklif səsləndi:

- Qoy ulduz hansı ciliddə, harada, necə yaşamaq istəyirsə, özü seçsin.

Əvvəlcə ulduz dağda bitən qızılıgül olmaq istədi. Ancaq fikirləşdi ki, insanlardan uzaq yaşamaq ona çətin olacaq.

Ulduz çox düşündü, daşındı, nəhayət, axtardığını tapdı:

- Suda yaşasam daha yaxşı olar. O yana, bu yana üzən qayıqları görərəm. Sahildə oynayan uşaqlar mənim dostuma çevrilə bilərlər. Hətta ən körpə uşaqlar da məni sevəcəklər, çünki yuxuya gedəndə mən onlara layla çalacam.

Ulduz bunu deyib suya girdi. Göldə öz əksini görüb çox sevindi.

Səhərisi gün insanlar gölün sahilinə gedəndə yaşıl yarpaqlar arasında bitmiş minlərlə ağı su zanbağı gördülər. Bu, yer üzünün ilk su zanbaqları idi.

## DAİRƏVİ MASA ARXASINDA

Kuba nağılı

Bir dəfə ağı dərili adamla bir zənci meyxanaya girib şam yeməyi sifariş etdilər. Onların qarınları da cibləri kimi bomboş idi.

Ciblərində olan pulun dəyərində yemək istədilər. Hərəsinin qabağına bir boşqab xörək qoyanda ağı dərili gördü ki, zəncinin qabağındakı boşqab onun boşqabına nisbətən ağızınacan doludu. O, tez masanı fırladı. Bu dəfə ağızınacan dolu boşqab onun qarşısına düşdü. Bunu görən zənci təəccübənəndə, ağı dərili ona dedi:

-Sən bilirsənmi, yer dairəvi olduğu üçün o, fırlanır.

Zənci bir qədər fikirləşəndən sonra masanı fırladıb əvvəlki vəziyyətinə gətirdi və dedi:

-Bizim yer ilə nə işimiz var. Qoy o necə var, elə də qalsın.

Tərcümə edəni:  
R. Əliyev



Rəssam  
Leyla